

Dosent Qarayev Azər İslam oğlunun elmi-tədqiqat və tədris-metodik əsərlərinin siyahısı

№	Əsərin adı	Çap edilmiş və ya əlyazma	Çap edilməsi haqqında məlumat (mənbə, nəşriyyat, il)	Həcmi	Birgə müəllif
1	2	3	4	5	6
1.	Bazar iqtisadiyyatı şəraitində qiymət mexanizmi	Çap edilmiş	«Keçid dövründə iqtisadiyyatın mahiyyət dəyişiklikləri və onun metodoloji-nəzəri problemləri» mövzusunda respublika elmi-praktik konfransın materialları. Bakı, 1995	0,2	--
2.	Milli iqtisadiyyat: problemlər və mülahizələr	Çap edilmiş	ADİİ-Elmi tədqiqat işlərinin yekunlarına həsr edilmiş elmi-tematik konfransının məruzələrinin tezisləri. Bakı, 1996	0,2	--
3.	Milli iqtisadiyyatımızın formalaşması istiqamətləri	Çap edilmiş	Az. ETKTİTİ Elmi-praktik seminarın materialları. Bakı, 1996	0,3	--
4.	Bazar münasibətlərinə keçid şəraitində aqrar-sənaye kompleksinin inkişafının bəzi məsələləri	Çap edilmiş	ADC-nin 80illik yubileyinə həsr edilmiş «Gənc alim və mütəxəssislərin ümumrespublika elmi-praktik konfransının tezisləri» Bakı, 1998	0,1	--
5.	Aqrar-sənaye istehsalında maliyyə münasibətləri	Çap edilmiş	«İqtisadiyyat və həyat» jurnalı, №3-6 Bakı, 1998	0,3	--

6.	Aqrar-sənaye kompleksi sistemində bazar münasibətlərinin formalaşdırılması meylləri	Çap edilmiş	Elmi-praktik konfransın materialları. Bakı, 1998	0,1	--
7.	Aqrar-sənaye kompleksi sistemində maliyyə münasibətlərinin formalaşdırılmasının bəzi məsələləri	Çap edilmiş	«Maliyyə və uçot» jurnalı №9-10. Bakı, 1999	0,4	--
8.	Aqrar-sənaye kompleksi sistemində yeni maliyyə münasibətlərinin formalaşdırılmasının əsas istiqamətləri	Çap edilmiş	Respublika Elmi-praktik seminarının materialları. Bakı, 1999	0,2	--
9.	Aqrar sahədə mövcud problemlər və onların həlli yolları	Çap edilmiş	«Audit» jurnalı, №3. Bakı, 1999	0,3	--
10.	Yeni iqtisadi şəraitdə ASK-nın inkişafı və maliyyə münasibətləri	Çap edilmiş	Monoqrafiya Bakı, 2000	8,7	--
11.	Yeni maliyyə münasibətləri sistemində respublika ərzaq bazarının formalaşması istiqamətləri	Çap edilmiş	Az. ETKTİTİ əsərləri. Bakı, 2000	0,4	--
12.	İqtisadi inkişafda vergi amili və onun təkmilləşdirilməsi istiqamətləri	Çap edilmiş	«Audit» jurnalı, №3. Bakı, 2002	0,4	--
13.	Müəssisənin maliyyə vəziyyətinin	Çap edilmiş	«Sahibkarlığın inkişafının əsas	0,3	--

	qiymətləndirilməsi məsələləri		prioritetləri və qiymətləndirmə fəaliyyətinin təkmilləşdirilməsinin aktual məsələləri» mövzusunda II Beynəlxalq konqresin materialları. Bakı, 2003		
14.	Bazar iqtisadiyyatı və qiymət mexanizmi	Çap edilmiş	«İqtisadiyyat elmləri; nəzəriyyə və praktika» jurnalı №3-4, 2002	0,4	--
15.	Azad sahibkarlıq və qiymət mexanizmi	Çap edilmiş	«İqtisadiyyat və həyat» jurnalı №4-6, 2003	0,7	--
16.	Milli iqtisadiyyatın formalaşdırılması və vergi mexanizmi	Çap edilmiş	«İqtisadiyyat və audit» jurnalı №5, 2003	0,6	--
17.	«Maliyyə» kursunun öyrənilməsinə dair metodik göstərişlər	Çap edilmiş	İqtisad Universitetinin nəşriyyatı Bakı 2007	4,8	--
18.	Regionların sosial-iqtisadi inkişafında maliyyə mexanizminin yeri və təkmilləşdirilməsi istiqamətləri	Çap edilmiş	Audit jurnalı №4 2008	0,8	--
19.	Финансовый механизм в системе АПК Азербайджана и вопросы его совершенствования	Çap edilmiş	Перспективы науки журналы №8 2013, Тамбов	0,8	--
20.	Объективные основы механизма финансового	Çap edilmiş	Наука и бизнес: пути развития журналы №8	0,8	--

	совершенствования в системе агропромышленного комплекса Азербайджана		2013 Москва		
--	--	--	-------------	--	--